

Vətənimizin ərazi bütövlüyünün qorunması, işğalda olan torpaqlarımızın azad edilməsi uğrunda başlanan Vətən müharibəsində jurnalistlərin də iştirak etməsi həqiqətən də çox qürurvericidir. Həm informasiya cəbhəsində, həm də döyüş meydانlarında düşmənle çarpışan həmkarlarımıza Zəfər tariximizə öz imzalarını qoyublar. "Bakı-Xəbər" olaraq qazi jurnalıstlərə bağlı layihə təqdim edirik. Layihəmizin budəfəki qonağı müharibə başlayandan bitənə qədər Vətənə şərəflə xidmət edən "ATV səhər" in redaktoru Bəxtiyar Məcidli dir.



-Bəxtiyar bəy, 44 günlük Vətən müharibəsinin ikinci ilidönümünü yaşayıraq. Əlbəttə, 27 sentyabrdan 9 noyabra qədər olan bu tarix bütün mənalarda unudulmazdır. Bu unudulmaz günü necə xatırlayırıınız?

- Yadimdadır ki, 2020-ci ilin 27 sentyabr tarixi bazar gününe düşündür. Bizi zəng edib işe çağırıldılar. Əslində, bazar günü iş olsun. Üreyimə damdı ki, nə isə var ki, bizi bazar günü işe çağırıblar.

- Ağliniza müharibənin başlığındığı gəldi, yoxsa başqa səbəb axtarınız?

- Bir - iki gün əvvəl sərhəd-də texribat vardi və müharibənin başlanacağına dair şayiələr də dəlaşdırıldı, camaat deyirdi ki, müharibə olacaq. Jurnalıst olaraq, təbib ki, biz hər gün erməni təhlükətinə qarşı döyüşürük. Həmin gün işe geldim və axşamüstü təxminən saat 5-də atam zəng vurdur, soruşdu ki, sənə hərbi komissarlıqdan zəng gəlib? Dədim ki, yox, gəlməyib, nədi ki? Dedi evə zəng vurmüşdər ki, oğlunuz hərbi biletini alıb hərbi komissarlıq gəlsin. Dədim yaxşı, gedərem. Açıqı, çox sevindim.

İş yoldaşlarımı dedim ki, məni hərbi komissarlıqdan çağırıblar, onlar da eşidib duruxdu-lar. Soruştular ki, niyə çağırı-blar, nə olub? Dədim ki, yəqin təlim var, ona görə çağırıblar. Sözün düzü, mən də müharibə olacağını bilmədim. Düşündüm ki, yəqin qeydiyyata alırlar, eh-tiyat olsa çağırırlar. Getdim komissarlıq, dedilər ki, müharibədir, siz də səferberliyə cəlb olun-nursunuz. Bu hadisə sentyabrin 27-si olub. Onda da hələ Ali Baş Komandanın qismən səferberlik haqqında əmri çıxmamışdı. Sənədlərimizi verdik, qeydiyyata aldılar, elə oldu ki, bizi hemin gün aparmadılar.

- Nəyə görə?

- Çünkü qədər könüllü var idi, o qədər adam gəlməşdi ki, hamını aparmağa avtobus çat-mırdı.

- Müharibəye çağırılmığınız üzərinə idι yəqin ki...

- Əlbəttə ürəyimcə idi. Sevinirsən, fəxri hissi keçirirsən ki, kənarda qalmadın, seni də müharibəye çağırıldılar. Bir tərəfdən də narahatsız kimi, necə olacaq. Müharibə nədir bilmir-

sən, görməmisən. Müharibəye çağırılarda 27 yaşım vardı. Müharibəni filmlərdə görmüşdük, bir də aqsaqqalların danişığından eşitmışdik. Sentyabrın 28-de qismən səfərberlik elan edildi. Sentyabrın 28-de hamı ilə sahəllaşıb yola düşdük.

Əvvəlcə bizi Mingəçevirə aparıldilar, N sayılı hərbi hissədə yerləşdildilər, hərbi geyim, silah verdilər, orada iki - üç gün təlim keçidişdən sonra bizi Füzuliə apardılar. Döyüş yolumuz Füzulidən başladı. Füzulinin reliyefi başqa кудrur, dərəli-təpeli yerdə. Düşünürəm ki, nə yaxşı müharibəye ordan qatılmışq. Artilleriya, raket ordan atıldı...

- Deyəsən, ən çox itkili-rim də orda olmuşdu.

- Bəli. Cünki ermənilərin orada çox güclü istehkam xətti var idi, orani nə aşmaq, nə hückum etmək olurdu, nə də artilleriya-nın ora atması mümkün idi. Orada çox çətin, ağır döyüşlər olub.

Biz ora yenice yerləşmişdik ki, ermənilər bizi artilleriya ilə vurdular. Onda başa düşdük ki, müharibə nedir, biz hara gelmişik, bizi nə gözləyir. Sənəq qazib içine girdik, hardasa 3 saatdan çox onlar bizi artilleriya atəşinə tuttdular. Təsəvvür edin ki, biz təpənin arasında çadır qurmuşq, iki təpənin arasında səngərdə idik, onların da atlığı tə-pənin üstüne düşürdü. Bəxtimiz onda getirdi ki, təpəyə düşürdü, dərəyə düşsəydi heç birimiz sağ qalmazdıq. Düşmən üzərsərət döyüşmürdü ki, gülə atasan. 10 kilometr o yandan artilleriya atı... Bu artilleriya döyüşdür və heç nə edə bilmişən.

- Füzulidən başlayan döyüş yolunuz harada bitdi?

- Döyüş yolumuz Zəngilanda bitdi. Amma ona qədər Qibadliya, Xocavəndə getdik, Cəbrayıldan da yolumuz keçdi. Ömrümüzdə ilk dəfə Xudaferin körpüsü gördüm... Xudaferin körpüsünü göründə duyğulan-dım, qəribə hissələr keçirdim. Xudaferin körpüsünün şəkillərini kitablarda, internet resurslarında görürdüm, amma indi onun özünü canlı şəkildə gördüm. Demək olar ki, bütün taqları dağılmışdı, cəmi bir tağı qalmışdı, orada üçrəngli bayraqımız sancılmışdı. Xudaferin körpüsünü canlı gördüm və dedim ki, demək bu imiş bizim əfsanəvi körpümüz Xudaferin. Cəbrayilda "Vişka" deyilən yerdə

gəlir o da Ermənistana sərhəd-dədir. Biz Sobudan o kəndə nə-zarət edirdik ki, ermənilər ora keçməsin. Sentyabrın 28-dən tərxis olunan gəna kimi xidmet etmişəm. 2020-ci ilin dekabr ayının 28-de tərxis olunmuşam. Təxminən 90 günüm cəbhədə keçib.

Qazi jurnalıst Bəxtiyar Məcidli - Füzulidən Zəngilanadək...

"Müharibəyə çağırılarda çox sevindim, çağırılması saydım, çox pis olardım, özümü şanslı hesab etməzdəm"

çox ağır döyüşlər getdi. Biz orani alandan sonra ermənilər həttə hückum etdilər ki, orani işğal etsinlər, amma heç nəyə nail ola bilmedilər. Bundan sonra Zəngilana getdik. Düz müharibə bitənə qədər oranın müdafiəsi ilə məşğul olduq. Biz çox axırdı, dövlət sərhədində dayanmışdıq. Orada Sobu kəndi var, o kənddən sonra Vejneli kəndi

da bir nəfər də olsa fərari olmadı, heç kəs bu damğanı alına yaraşdırmadı. Bəzi qonşu ölkələrdə fərərilik geniş yayılıb...

- Başqa ölkələrdə fərəriliyə ciddi yanaşmasalar da, bizdə buna yanaşma başqdır. Türk ənənələrinin görə fərərilik, döyüşdən qaçmaq, vətənin müdafiəsindən yayınmaq kişiye

"Biz şəhidliyi qəbul edib müharibəyə getmişdik"

gəlir o da Ermənistana sərhəd-dədir. Biz Sobudan o kəndə nə-zarət edirdik ki, ermənilər ora keçməsin. Sentyabrın 28-dən tərxis olunan gəna kimi xidmet etmişəm. 2020-ci ilin dekabr ayının 28-de tərxis olunmuşam. Təxminən 90 günüm cəbhədə keçib.

- Müharibəyə getməsəydiniz özünüzü necə hiss edərdiniz?

- Həmişə dostlarımı, yaxınlarımı deyirdim ki, müharibə olarsa birinci gedəcəyəm. Çünkü bilirdim ki, məni çağıracaqlar. Əsgərlikdə də ön cəbhədə xidmet etmişəm. Naxçıvanda milli orduda xidmet keçmişəm, Ermənistana sərhədə durumşam, hardasa postlarımızın arasına 80-100 metr idi. Bu baxımdan düşünürdüm ki, mənim döyüş bacarığım var və getməliyəm.

- Əsgərlilikdə rütbəniz vardı mı?

- Baş əsgər idim, müharibədə baş əsgər oldum, hər ikisində baş atıcı olmuşam. Müharibəyə çağırılarda çox sevindim, çağırılması saydım çox pis olardım, özümü şanslı hesab etməzdəm. Vətən müharibəsində istirak etdiyim üçün özümü şanslı hesab edirəm. Bu, Vətən borcunu qaytarmaq üçün bir çağırış idi və mən də onu canla-başa yerinə yetirdim.

- Bəxtiyar bəy, siz müharibəyə gedəndə evdən dedi-rimi ki, getme?

- Ailənin böyük uşağım. Özündən başqa bir qardaşım var. Durum deyim ki, evdən "getmə" demədilər, yalan demisi olaram. Anam ağladı ki, getmə, atam bir az narahat idi. Onlara dedim ki, müharibəyə getmək mənim istəyim, arzum olub, siz bunu bilirsiniz. Atam dedi ki, getmek uşağındə deyilsə, getmə. Dədim ki, getməliyəm. Sabah heç kəsin üzüne baxa bilərəm ki, məni müharibəyə çağırıldılar getmədim. Atam məni sefərberlikdən yola salanda orada deyirdi ki, oğlumu aparmayın məni aparin, onlar da "ay dayı, sənin yaşın keçib oğlun getməli" cavabını verirdilər.

- Evlisiz yəqin ki?

- Xeyr, subayam.

- Maraqlıdır ki, Azərbaycan-

yaraşmayan davranışdır. Bunun daha çox mənəvi tərefləri var. Mən şəxsən müharibəyə getməməyi özümə siqışdırmadım. Heç kəs fərari damğasını özüne yaraşdırmadı. Şəhid olmaq çox-çox şərəflidir, üstündür, biz şəhidlik yoluunu seçmişdik. Bu gün qazi, müharibə istirakçısı adını daşımışın özü böyük qürürdür. Şəhid olmağa getmişdik, şəhəsimiz getirib sağ qaldıq. Amma bizə canlı şəhid deyirlər, es-lində biz də sağ qalmış şəhidik. Çünkü biz şəhidliyi qəbul edib müharibəyə getmişdik.

- Bizim döyüşən ordumuzu qələbəyə kökləyən hansı amil id? Ən çox nədən ruhlanırdınız?

- Bizim əsas motivasiyamız 30 il işğalda olan torpaqlarımızı azad etmək yanğısı ilə döyüslərə qatılmağımız id. Hər bir Azərbaycan gənci, usağından qoca-sına kimi bütün Azərbaycan və-təndaşları isteyirdi ki, torpaqları işğaldan azad edilsin. Biz başqasının torpağını işğal etməmişdik. Bizim torpaqlarımız işğal olunmuşdu, o müharibəni xalq olaraq isteyirdik. Ateşkəs dövründə bizim nə qədər əsgəri-miz erməni texribatının qurbanı olurdu, cəbhə xəttində şəhid edildi. Bu artıq bizi boğaza yığmışdı, buna son qoymaq isteyirdik. Birinci motivasitamız bu idi.

İkinci motivasitamız torpaqları id. Biz o ərazilərimizi canlı olaraq görməmişdik, yalnız şəkil-lərini görmüşdük, barələrində məcburi köçkünlərdən eşitmışdik. 27 yaşım vardı, amma o torpaqları görməmişdim. 1993-cü ildə doğulmuşam, həmin dövrde də torpaqlarımız işğalda idi. Gö-rəsən, "Laçın, Şuşa, Ağdam, Kelbəcer, Füzuli, Zəngilan necədir" deyirdim. İkinci motivasiyamız torpaqları görmək isteydi. 30 il gəzdiriyimiz damğadan xilas olmaq idi, ona görə de gecə-gündüz ancaq irəliləmək, daha çox torpağımızı düşmən işğalından azad etmək isteyirdik. Bizə çox güclü xalq dəstəyi göstərilirdi. Biz Mingəçevirdən Füzuliye gələrkən hərbi kalonumuzun keçdiyi yolların qıraqı insanlarla dolu idi, onlar bizə əl edirdilər, alqışlar yağırdırdılar, dualar edir-

dilər. Kalon dayanan kimi kimin əlində ne vardısa, gümanı nəyə çatırdısa tez gətirib bize çatdırıldı. Bizi müharibəyə xalqımız yola salırdı. Əsgər məktubları gəlirdi, onları şagirdlər yazdı, məktubları oxuyurduq, sonra o məktubları qaldığımız çadırda yapışdırı-dıq ki, orada qalsın. Bu məktublar bize üzək-direk verirdi, biz düşünrükdik ki, xalqımız bizi düşünür və bizimlə fəx edir.

- Unuda bilmədiyiniz anlar olub yəqin ki. O anları, o sehnələri ekrana gətirseydi-niz nələri qabardardınız?

- Əlbəttə, döyüş sehnələri həmişə təsirli olur, bu öz yerinde. Mən film çəkseydim iki mə-qamı daha çox qabardardım. Biz torpaqları azad etdikcə orada dağilan evlər, yurdular, məhv edilmiş, sindirilmiş, qırılmış tarix medəniyyət abidələrini, medəni ərsləməz gördüm. Mən bunlara həm də bir jurnalıst gözü ilə baxırdım. Orada Xudafərini o və-ziyiyətde gördüm. Ərəb məktubları, bir də ayrı-ayrı əsgərlərin şəxsi tələyi, həyətinin müxtəlif anlarını qabartmaq istəyərəm. Çünkü orada ele adam vardı ki, ailənin tək övladıdır, anasını xəste qoyub gəlib, bəziləri evin yegane cörək qazanınan olub, başqa birisinin evdə xəstə uşağı qalıb, biri yeni doğulan uşağı görməmişdi, amma onlar bütün bunlara baxmayıaraq vətənin müdafiəsinə gəliblər.

Həmimiz bir amal uğrunda cəbhədə idik, bir məqsədəmiz vərdi - torpaqlarımızı işğaldan azad etmek.

- Qələbə xəberini harada eșitdiniz?

- Zəfər xəberini Zəngilanda eșitdik. Post növbəsindən yeni qayitlaşdım və dincəlmək üçün çadırda keçdim, yeni yuxuya getmişdim ki, bir də eșitdik ratsiya-dan xəber verilir: "Diqqət, diqqət bütün bölmələrin nəzərinə, müharibə bitti, Azərbaycan qə-ləbə qazandı, düşmən geri çekildi". Qələbə qazandığımızı eşidəndə hamımız sevindik. Sevinik ki, düşmən mağlub edib qələbə qazandıq. Biz qələbə qazanacağımızı biliirdik, amma onu yaşıdıq.

- Ən böyük arzunuz nədir?

- İsteyirəm özümən şəxsi evim olsun. Aile qurmaq isteyirəm. Arzularım çoxdur.

- Təltifləriniz varmı?

- "Cəbrayıllın azad olunmasına görə", "Zəngilənin azad olmasına görə" və "Vətən müharibəsi istirakçısı" medalları ilə təltif olunmuşam. "Vətən müharibəsi istirakçısı" medalını hələ almışam, amma birilərini almışam... Onu da, inşallah, alıqlılar yağırdırdılar, dualar edir-

İradə SARIYEVA